

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Tarix, insan və cəmiyyət

Elmi-nəzəri və elmi-metodik jurnal

2022, 3 (36)

BAKİ-2022

Tarix, insan və cəmiyyət

Elmi-nəzəri və elmi-metodik jurnal № 3 (36), 2022

Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 16 aprel 2005-ci il tarixdə qeydə alınmış (№ 1279), 2005-ci ildən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda nəşr edilmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin təsisçiliyi ilə nəşr edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2020-ci ildən tarix və antropologiya elmi istiqamətləri üzrə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövrü elmi nəşrlər siyahısı”na daxil edilmişdir.

REDAKSIYA HEYƏTİ

Tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov (*baş redaktor*)

Tarix elmləri doktoru, professor Abbas Seyidov (*baş redaktorun müavini*)

Tarix elmləri doktoru, professor İradə Hüseynova

Tarix elmləri doktoru, professor Anar İsgəndərov

Tarix elmləri doktoru, professor Oqtay Sultanov

Tarix elmləri doktoru, professor Xəqani Məmmədov

Tarix üzrə elmlər doktoru, professor Fəzail Vəliyev

Antropologiya üzrə elmlər doktoru, professor Əliağa Məmmədli

Tarix üzrə elmlər doktoru Eynulla Mədətli

Tarix üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yasin Qaraməmmədli

Tarix üzrə fəlsəfə doktoru, dosent Ərəstun Mehdiyev

Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov

Tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova (*məsul katib*)